



**“AZƏRLOTEREYA” ASC**

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin  
2020-ci il 07 aprel tarixli F-39 nömrəli  
əmri ilə təsdiq edilmişdir

# **“AZƏRLOTEREYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN**

**2019-cu il üzrə**

# **İLLİK HESABATI**

# “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Haqqında

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti 23 noyabr 2001-ci il tarixli, 599 sayılı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılmışdır.

Həmin fərmana əsasən "Azərlotereya" ASC-nin təsisçisi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyidir. Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin 29 yanvar 2002-ci il tarixli, 09 sayılı əmri ilə cəmiyyətin strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri 23 fevral 2003-cü il tarixli, 50 sayılı əmrlə "Azərlotereya" ASC tərəfindən Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsini tənzimləyən qaydaları təsdiq etmişdir.

8 iyun 2003-cü il tarixindən 12 iyun 2003-cü tarixinədək Çex Respublikasının Praqa şəhərində keçirilən Avropa Dövlət Lotereyalar və Toto Assosiasiyasının növbəti konqresində "Azərlotereya" ASC həmin Assosiasiyaya üzv olaraq qəbul edilmişdir. Qəbul edilmə mərasimi 11 iyun 2003-cü il tarixində Assosiasiyanın Baş Assambleyasında keçirilmişdir. Həmin konqresdə Avropanın müxtəlif Ölkələrindən 88 dövlət lotereya şirkəti daimi üzv şəkilində iştirak etmişdir.

## MÜSTƏQİL AUDİTORUN RƏYİ

### "AZƏRLOTEREYA" ASC-nin

İdarə Heyətinin Sədri, Təqyev Məqsəd Nəzi oğlu

#### Ray

Biz "AZƏRLOTEREYA" ASC 31 dekabr 2019-cu il tarixinə aidiyyətli uçot siyasətinin və digər icahetli qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, Cəmiyyətin qarşı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.

#### Ray üçün əsaslar

Biz audit İnternasional audit standartlarına (IAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatların "Maliyyə hesabatlarının audit üçün auditorun məsuliyyəti" tələblərində təsvir edilmişdir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etik Standartları Şurasının "Etik Məcəlləsinin" (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən əsas dəyişiklik və biz digər etik öhdələrimizi bu tələblərə, əlavə də IESBA Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirməyi. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasibdir.

#### Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşakar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrı-ayrı rəy vermişik.

#### Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarını MHSB-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhv nəticəsində əhəmiyyətli təhrif olmağı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkiliyə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladığında, rəhbərlik Cəmiyyəti təhrif etmək və ya işin dayanıqlıq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fəaliyyət fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

## Auditor hesabatının divanı

### Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz təhrif edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatın dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit oru həmişə aşkarlayar. Təhriflər dələduzluq və ya səhv nəticəsində yaranır və ayrılıqda yaxud məcmu olaraq, işlədəcülərin bəzi maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlarına təsir etmə etməsi olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşakar mühakimə tələb edirik və peşakar skeptisizm nümayiş etdiririk. Biz həmçinin

- Maliyyə hesabatlarında dələduzluq və ya səhv nəticəsində əhəmiyyətli təhrif risklərini müəyyən edib qiymətləndirik, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimiz əsaslandırmaq üçün yetərlidir və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrif aşkarlamama və ya səhv nəticəsində daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qaradüzlük, qoradüzlük, haqqata uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtində, bu şərtlər qarşısında uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə əldə edilmiş nəzarət başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntəqliliyini qiymətləndirik.
- Mühasibat uçotunun fəaliyyət prinsiplərinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətinin fəaliyyət davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələr və ya şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu halda nəticə çıxarıq. Əgər, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya bəzi məlumatların açıqlanması kifayət etmədiyi halda, rəyimizi dəyişə bilərik. Nəticələrimiz auditor hesabatımızın təminatdakı əldə edilən audit sübutlarına əsaslanır. Lakin sonrakı hadisələr və ya şərait Cəmiyyətin fəaliyyət fəaliyyətinin davam etməsinə səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərə yanaşı auditin planlaşdırılmış həcmi və müddətini, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit aparılıb zaman daxil nəzarətə əsas etdiyimiz əhəmiyyətli qeyri-müəyyənliqlər haqqında məlumat veririk.


"Caspian Consulting and Partners" MMC

Direktor/Auditor: Elhuro Abdinova

Tarix: 28.02.2020



**«AZƏRLOTEREYA» ASC-nin  
31.12.2019-CU İL TARİXƏ  
MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL  
AUDİTORUN HESABATI**

A decorative graphic consisting of several parallel blue lines of varying lengths, slanted diagonally from the bottom-left towards the top-right, positioned to the right of the main text.

**31 DEKABR 2019-Cİ İL TARİXİNƏ BAŞA ÇATAN İL ÜZRƏ MALİYYƏ  
HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT**

Rəhbərlik «AzərLotereya» ASC-nin 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə başa çatan il üzrə maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri düzgün əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsi və tətbiqinə;  
Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;  
İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Cəmiyyətin maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-nin xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;  
Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə;

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

Cəmiyyətin daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanılmasına;  
Cəmiyyətin əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə, onun maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Cəmiyyətin maliyyə hesabatlarının MHBS-na uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərini aparılması;  
Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;  
Cəmiyyətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə;  
Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.  
Cəmiyyətin 31 dekabr 2019-cu il tarixinə başa çatan il üzrə maliyyə hesabatları 31.12.2019-cu il tarixində rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

**Cəmiyyət tərəfindən:**

*İdarə Heyətinin Sədri*

Tağıyev Maksud Nağı oğlu

*Maliyyə şöbəsinin rəisi*

Yariyev Hidayət Nuru oğlu

“28 fevral” 2020-cu il \_\_\_\_\_



## MÜSTƏQİL AUDİTORUN RƏYİ

**"AZƏRLOTEREYA" ASC-nin**  
İdarə Heyətinin Sədri, Tağıyev Maqsud Nağı oğlu

### **Rəy**

Biz **"AZƏRLOTEREYA" ASC** 31 dekabr 2019-cu il tarixinə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, Cəmiyyətin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır.

### **Rəy üçün əsaslar**

Biz auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika Məcəlləsinin" (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı dəylik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### **Əsas audit məsələləri**

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermişik.

### **Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandıрмаq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fəsiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəsiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fəsiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

**Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədımız tətib edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvler nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvler nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvler nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrif aşkarlamama riski səhvler nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtinə, bu şərtlər şərcivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün audite aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndiririk.
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənlilik mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənlilik mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

"Caspian Consulting and Partners" MMC

Direktor/Auditor: Einure Abdinova



Tarix: 28.02.2020



**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT**

**31 Dekabr 2019-ci il tarixinə**

		<i>Azərbaycan manatı ilə</i>	
	Qeyd	<b>31 dekabr 2019-ci il</b>	<b>31 dekabr 2018-ci il</b>
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər</b>			
Əmlak və avadanlıqlar (Əsas vəsaitlər)	5	259 626,57	326 344,57
Qeyri-maddi aktivlər	6	34 155,95	40 122,59
Əşyalar			211,50
<b>CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>		<b><u>293 782,53</u></b>	<b><u>366 678,66</u></b>
<b>Qısamüddətli aktivlər</b>			
Ehtiyatlar (mal material)	8	18 858,13	153 486,30
Qısamüddətli debitor borcları	7	5 454 923,62	3 422 896,36
Pul vəsaitləri və onların ekvivalentləri	9	5 582 323,62	2 901 620,48
Sair qısamüddətli aktivlər	7	253 114,03	167 278,41
Sair qısamüddətli Maliyyə aktivləri	7	5 010 088,79	5 022 991,91
<b>CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR</b>		<b><u>16 319 308,19</u></b>	<b><u>11 668 273,46</u></b>
<b>CƏMİ AKTİVLƏR</b>		<b><u>16 613 090,71</u></b>	<b><u>12 034 952,12</u></b>
<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>			
<b>KAPİTAL</b>			
Nizamnamə kapitalı		20 000,00	20 000,00
İl ərzində nizamnamə kapitalına yatırım		180 000,00	
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13	7 868 290,99	6 878 402,80
<b>CƏMİ KAPİTAL</b>		<b><u>8 068 290,99</u></b>	<b><u>6 898 402,80</u></b>
<b>ÖHDƏLİKLƏR</b>			
<b>Uzunmüddətli öhdəliklər</b>			
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>			
Qısamüddətli giymətləndirilmiş öhdəliklər	10	2 354 691,12	2 202 157,91
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	10	725 040,87	604 667,90
Qısamüddətli kreditor öhdəliklər	10	5 465 067,73	2 329 723,51
<b>Cəmi qısamüddətli öhdəliklər</b>		<b><u>8 544 799,72</u></b>	<b><u>5 136 549,32</u></b>
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>		<b><u>8 544 799,72</u></b>	<b><u>5 136 549,32</u></b>
<b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>		<b><u>16 613 090,71</u></b>	<b><u>12 034 952,12</u></b>

*İdarə Heyətinin Sədri*

Tağıyev Magsud Nağı oğlu

*Maliyyə şöbəsinin rəisi*

Yariyev Hidayət Nuru oğlu

“AzərLotereya” ASC-nin

**MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT 31 Dekabr 2019-ci il tarixinə**

*Azərbaycan manatı ilə*

	<b>Qeyd</b>	<b>31 dekabr 2019-cu il</b>	<b>31 dekabr 2018-ci il</b>
<b>Gəlirlər</b>			
Əsas əməliyyat gəliri	11	20 788 701,44	13 813 294,08
Satışın maya dəyəri	12	(14 332 280,17)	(10 168 131,55)
Ümumi mənfəət (zərəri)		6 456 421,27	3 645 163,53
Sair əməliyyat gəlirləri	11	900,00	1 200,00
Kommersiya xərcləri			
İnzibati xərclər			
Sair əməliyyat xərcləri			
<b>Əməliyyat mənfəəti (zərəri)</b>		<b>6 457 321,27</b>	<b>3 646 363,53</b>
<b>Maliyyə mənfəəti( zərəri)</b>	11	<b>553 160,39</b>	<b>394 569,41</b>
Məzənnə fərqi	11	(1 318,72)	(1 525,94)
<b>Vergiqoymadan əvvəl mənfəət (zərər)</b>	13	<b>7 010 481,66</b>	<b>4 039 406,00</b>
Mənfəət vergisi	13	(1 402 096,33)	(807 881,20)
Xalis mənfəətdən illik xərclər	13	(822 734,74)	(645 945,89)
<b>Hesabat dövründə xalis mənfəət (zərər)</b>	13	<b>4 785 650,59</b>	<b>2 585 578,91</b>

*İdarə Heyətinin Sədri*

Tağıyev Magsud Nağı oğlu

*Maliyyə şöbəsinin rəisi*

Yariyev Hidayət Nuru oğlu

«AzərLotereya» ASC-nin

**KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**

**31 Dekabr 2019-ci il tarixinə**

	Qeyd	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	Bölüşdürülmə miş mənfəət	Cəmi Kapital
<b>1 yanvar 2019-ci il tarixə qalıq</b>		<b>20 000,00</b>		<b>6 878 402,80</b>	<b>6 898 402,80</b>
<b>2019-ci il üzrə xalis mənfəət</b>	13			5 608 385,33	5 608 385,33
<b>Nizamnamə kapitalın artırılmasına</b>		180 000,00			180 000,00
<b>Mənfəətdən istifadə dövr ərzində</b>	13			(822 734,74)	(822 734,74)
<b>Ödənilmiş dividendlər</b>				(3 795 762,40)	(3 795 762,40)
<b>31 dekabr 2019-cı il tarixə qalıq</b>		<b>200 000,00</b>		<b>7 868 290,99</b>	<b>8 068 290,99</b>

*İdarə Heyətinin Sədri*

Tağıyev Magsud Nağı oğlu

*Maliyyə şöbəsinin rəisi*

Yariyev Hidayət Nuru oğlu

” AzərLotereya” ASC-nin

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**  
**31 Dekabr 2019-ci il tarixinə**

*Azərbaycan manatı ilə*

<b>Qeyd</b>	<b>31 dekabr 2019-cu il</b>
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>	
<b>Əsas fəaliyyət üzrə daxilolmalar</b>	<b>60 623 207.69</b>
Muzdlarla işləyənlərə və onların adından hesablaşmalar	(1 106 642.45)
ƏDV Depozit hesabına yatırım	(2 150 000.00)
Agentlərə ödənilən uduş	(27 221 056.81)
Agentlərə ödənilən xidmət haqqı	(8 442 322.10)
Fiziki şəxslərə ödənilən uduş	(4 595 421.66)
Mal, iş və xidmətlərə görə	(7 380 292.96)
Bank xərcləri	(23 699.20)
YXO Vergilər	(4 465 829.40)
<b>Cəmi hesablaşmalar</b>	<b>(55 385 264.58)</b>
<b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>	<b>5 237 943.11</b>
<b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri</b>	
Əmlakın, sahənin (bina və tikililər) və avadanlığın əldə edilməsinə görə ödəniş	(12 373.97)
Təsisçilərlə hesablaşma	(2 544 866.00)
<b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>	<b>(2 557 239.97)</b>
<b>Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti</b>	
Bank depozitlərin qaytarılması	5 000 000.00
Banklarda depozit	(5 000 000.00)
<b>Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>	<b>0.00</b>
<b>Pul vəsaitlərinin həcmnin xalis artımı/azalması</b>	<b>2 680 703.14</b>
<b>İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları</b>	<b>2 901 620.48</b>
<b>İlin sonuna pul vəsaitləri və bank overdraftları</b>	<b>5 582 323.62</b>

*İdarə Heyətinin Sədri*

Tağıyev Magsud Nağı oğlu

*Maliyyə şöbəsinin rəisi*

Yariyev Hidayət Nuru oğlu